



XALIQ AZADI

# MƏHƏBBƏTİN GÖZÜ KOR DEYİL...

(povest)

Hansımız fəxr etməmişik misli-bərabəri olmayan gənclik sevgimizlə? Hansımızın qəlbinə dolmayıb məhəbbətin gözə görünməz, şirin-şəkər dalğaları?

Sevmək Yaradanın insana bəxş etdiyi və dəyəri heç nəylə ölçülbə bilməyən dahi bacarıqdır. Qarşılıqlı məhəbbətin sevincini, sevmək və sevilmək sevincini, məgər sözlə ifadə etmək olarmı?

Məhəbbət həyatın, taleyin gedisatıdır. Bu gedisatın hansı istiqamətdə gedəcəyi isə bir çox faktorlardan asıldır.

Həyat paradokslar toplusudur. Bəzən məhəbbət bar verən bağa çevrilir, iki sevən ürək qoşa bağbanlıq edirlər həmin sevgi-məhəbbət bağına, xoş macəralar bağına. Əfsuslar ki, bəzən də, sevdamızın yaşıdagı məkan bir qəm çanağına çevrilmiş ürəyimiz olur. Və olur ki, "həyat" adlandırdığımız zərif xətt ortadan iki qırılır. Lap bu hekayətdə olduğu kimi...

\* \* \*

Gözel bir dövr idi. Bahalı komfortlu avtomobillər, internetlər, kompyuterlər yox idilər. Hələ hamı bir-birinə qonaq gedirdi, kitablar oxunardı, sevənlər sevgililərini knoya, teatra dəvət edirdilər.

Sevgi həmişə var. Amma, kim nə deyir-desin, Sovet dövrünün verdiyi tərbiyə daxilində qurulan, yaranan sevgi bu günü sevdalardan fərqli idi. Riyazi hesablama təsiri yox idi bizim məhəbbətimizdə. Hələlik saf, təmanna-sız - yalnız sevən ürəyin əmrinə tabe olan məhəbbətlər yaşayırıdı ürəklərde.

\* \* \*

Baysalla eyni yataqxanada qalırdıq. Bir parkda da işləyirdik, mən sürücü idim, Baysal elektriklik edirdi. Qazaxistanın Çimkənt vilayətindən idi. Görkəmcə qəşəng deyildi, qarayağız, burnunun enli ucu dördkünc bir insan

*Dumanla doldurub dünya üzünü,  
Yatırtdım eşq ilə ağlın gözünü.*

**Nizami Gəncəvi**

idi. Güller üzlü, duzlu zarafatları, mərdliyi, nəcibliyi, düz danışmağı ilə əksəriyyətin məhəbbətini qazanmışdı. Çox güclü və dəmir bədəni, dəmir pəncələri var idi. Nəyi sıxıb tutsaydı, əlindən almaq çətin səhbət idi. Əlləri əsil dəmirçi əli kimiyydi. Kefdəydim, klubda dava olsun, yataqxanada lap qırğın olsun, vecimə deyildi. Baysal məsələni hər vaxt bizim xeyrimizə həll edirdi. Rəqiblərin say çoxluğu bu insanı heç vaxt maraqlandırmırıldı. Bir dəfə noyabr bayramı axşamı ikimiz də TEM-2-nin yataqxanasında təşkil olunmuş bala getmişdik. Bizim yerli qızlarla rəqsiz, deyəsən, buranın cavanlarının planlarına uyğun deyildi. Gah qabağımızda durardılar, gah bizi ciyinləri ilə itələyirdilər, ünvanımıza söz atırdılar. Vəziyyət bir azdan çox ciddiləşdi, bir-iki xırda çəkişmələrimizdən sonra azından iyirmi beş-otuz nəfər bizi əzişdirməyə hazır idilər. Və Baysal vəziyyətdən çıxış yolu tapdı. O vaxtlar klublarda, rəqs zallarında üç-dörd yerlik taxta oturacaqlar olurdu. Baysal bu oturacağı izdihamın qabağında elə məharətlə fırladırdı ki, sanki, karandaş idi. Yıxılan yıxıldı, yıxılmayan qaçıdı, aralandı. Oturacaq Baysalın qoltuğunda, çıxdıq çölə. Heç kim bize yaxınlaşmağa cəhd etmədi. O gündən biz buranın hörmətli iştirakçılarına çevrildik.

\* \* \*

Baysal idman zalına yazılmışdı, karate bölməsinə. Axşamlar gedib gələrdi. Mənim də karate bölməsinə getməyim üçün əlindən gələn bütün vasitələrdən istifadə edirdi. Psixoloji, mənəvi təsirlərin rəngarəngliyi sərhəd

bilmirdi. Uşaqlıqdan idmanla çox da dostluq etməyən mən tek bir insanın karateyə getməsi özümə gülməli göründü. Axır ki, bir neçə psixoloji hücumdan sonra, razi oldum. Boş axşamlarım olanda Baysala qoşulub gedirdim idman zalına. Mənim bu cəld insanlara qoşulub tullanmağım, köbələk tək yuvarlanmağım, diz üstə qaçmağım onunla qurtardı ki, qəti olaraq idmandan uzaq insan olduğumu başa düşdüm. Doğrudur, bu anlayışın kəlləmdə yer tutmağında təlim vaxtı alındığım bir-iki təpik zərbəsi də böyük rol oynadı.

O da mənim tək institutun axşam şöbəsində oxuyurdum, İnşaat institutunda, mənsə Politexnikdə.

Dərslər həftədə dörd gün, axşam saat on doqquzda başlayırdı.

Çox vaxt iş növbəmlə dərs saatları üst-üstə düşəndə xətdən yayınmağa məcbur olurdum. Dispətcher qızlar yaxşı bilirdilər mənim axşamlar oxuduğumu. Ona görə də dərsə öz işlədiyim avtobusumla gedib-gəlməyimə həmişə göz yumurdular.

-Gələcəkdə müdür olsan, unutma ki, bizim də zəhmətimiz olub bu prosesdə! - deyərək, zarafat edirdilər.

Tanış tələbələr də məndən istifadə edər, mənimlə gedib-gələrdilər: müftə və bu qapıdan düz institutun qapısına na.

Mahnılarla, şən "qəh-qəhə"lərlə qayıdardıq dərsdən. Kimsə lətifə danışar, kimsə zarafat edər, qızlı-oğlanlı gülüş səsi avtobusu başına götürərdi. Hamı imkan daxilində, yaşıdları yerə yaxın düşürərdim.

\* \* \*

Zarafatla, deyib gülə, axşamlar oxuyurduq, gündüzlər işləyirdik. Demək olar ki, axşam şöbəsi işlə məşğul olanlar üçün idi. İşdən yorğun çıxıb yenidən üç saat parta arxasında oturmaq asan iş deyildi.

Bizim qrupda, demək olar ki, çox pis oxuyan, "quyrudə gedən" yox idi. Hamı çalışırkı dərsin öhdəsindən gəlsin. Bəzi yaş fərqlərini nəzərə almasaq, hamımız eyni sosial soviyyədə olduğumuz üçün aramızda gözəl tələbə dəstələri, fəhlə həmrəyliyi hökm sürürdü.

Qrupumuzun uşaqları arasında İnqa adlı bir tələbə yoldaşım da mənimlə gedib gelirdi. Sakit təbiəti ilə, müsəqini xatırladan həzin danışığı ilə seçilən İnqa almanın mənşəli, mavi gözlü, sarışın saçlı gözəl bir qız idi. Özbəkistandan gəlmişdi.

Ümumiyyətlə, qrupumuzda doqquz millətin nümayəndəsi vardı.

İnqa çox yaxşı oxuyurdu, həmişə də hazır idi yoldaşa köməyə. Amma, qrupa tam qarşı bilmirdi. Hamı yiğilib zarafat edəndə, deyib güləndə, o sakit dayanar, ya da zarafatə sakitcə, aşağıdan, astadan gülərdi.

Çox xoşum gəlirdi İnqadan. Gözəlliyi ilə, mədəni davranışı ilə, savadı ilə ilk günlərdən seçilirdi başqalarından. Aramızda olan təmiz və təmənnasız dəstələqə fəxr edirdim. Adı yoldaşlıq münasibətinin möhkəmlənməsi-

nə, əsl tələbə dostluğuna çevriləməsinə bir gün baş verən kicik bir zarafat səbəb oldu.

İnqa və üç rəfiqəsi İpək kombinatında işləyirdilər. Bir dəfə semestr imtahani ərəfəsində işlərində nəsə baş vermişdi. Bu səbəbdən onları, hətta istirahət günləri işə çıxarımışdır. Ona görə də, İnqa rəsmxətt dərsinə yaxşı həzirlaşa bilmədiyi üçün get-gələ düşmüdü.

Yaddaşından heç vaxt silinməz həmin günün İnqası.

Hansısa sxemi müəllimə verə bilmirdi. Düz çəkə bilməmişdi. Qəşəng gözəri yaşıla dolmuşdu. Birinci və sonuncu dəfə İnqa dərsdə saçlarını töküb oturmuşdu. Bu vəziyyətdə İnqaya baxmaq, bu gözəlliyyin şahidi olmaq çox xoş idi. Sanki, hansısa dahi rəssamin rəsm əsəri idi İnqa!

Nədənsə, birdən hündürdən:

-İnqa, Yaradan səni yaradanda çox güman ki, sübat olub! Həm də, rəsmxəttin nə olduğunu bilməyib. - dedim.

Əvvəlcə yavaşdan başlayan gülüşlər auditoriyani başına götürdü. Bayaq gözəri yaşıla dolu İnqa özü də gülürdü. Müəllim ayağa qalxdı, təbəssümlə İnqaya yaxınlaşdı:

-Ver qiymət kitabçanı! - dedi.

İnqa kitabçısını açıb verdi müəllimə. Müəllim İnqaya qiymət yazaraq, kitabçanı qaytardı və:

-Azada borclusan, heç olmasa onunçun bir-iki kökə bişir gətir! - dedi.

\* \* \*

O gündən İnqa ilə aramızda olan dəstələq-yoldaşlıq münasibəti bir pillə də qalxdı. Amma, onu da deyim ki, İnqanın saçlarına baxmaq doğrudan da xoşuma gəlirdi. Bu vurğunluğunun səbəbini ilk günlərdəcə başa düşdüm.

Olur ki, iki insanda gözər oxşar olur, üz oxşar olur. Sən demə saçlar da çox oxşar olarmış. Bu saçlar mənə heç vaxt əlim yetəcəyi mümkün olmayan bir məsafədə olan, ona sevgimi xoşbəxtliyimin zirvəsi saydığım sevimli bir gözəlin saçlarını xatırladırdı. Onsuzda unuda bilmədiyim keçmiş daha tam yad etməyə sanki, bu bir təkan idi. Keçmişin kədərini xatırlamaq da şirin olarmış...

Bir axşam yenə dərsdəydi. Nədənsə, qələmim yazmadı, rəngi qurumuşdu, ya nə idisə, əlləşdim, xeyri olmadı.

Üz tutdum yoldaşlara. İnqa çantasından bir qələm çıxarıb uzatdı mənə.

-Yəni, bu qələm tək yaza bilir? - zarafatla dedim.

-Xəbərim yoxdur, bəlkə də yazar. Son dəfə, deyəsən, uşaqlaşmasına ilk ili gedəndə nəsə yazmışdım.

Dərs qurtardı. Kitab-dəftərlərimizi yiğisərdi. İnqadan aldığım qələmi özünə qaytardım.

-Sağ ol, İnqa. Köməyin dəydi, sənin qələmin olmasayı batmışdım, necə ki, Bermud üçbucağında gəmilər batır! - deyə zarafat etdim.

-İstəyirsən, gündə gəl, qələmsiz, verərəm.

-Yox, qələmin lazımdır. Dosta, yoldaşa xeyir ver-

mək isteyirsən, deyim neynəmək lazımdır?

-Buna bax, "Stiven"in (müəllimin ləqəbi belə idi) cəngindən qurtarmışam, indi "sağ ol!" demək əvəzinə ilisir mənə.

-Mən sənə "sağ ol" deyirəm, İnqa! Özü də, qələmi verdin-vermedin, fərqi yox. Sənin elə bir pərəstişkarın yoxdur ki, sənə mən dediyim qədər "sağ ol" desin!

-Maraqlıdır, hansı xidmətimə görə?

-Sonra deyəcəm. Hələ yetişməyib vaxtı. Amma, indi sözüm başqadır. Bax, xahişim budur, hansı auditoriyada dərs keçək, sən məndən qabaq gəlsən, elə yerdə otur ki, arxa oturacaq boş olsun. Həmin oturacaqda, düz arxanda mənə yer saxla.

-Yaxşı, bu nəyə görədir ki?

-Saçlarına baxmaq mənə ləzzət verir.

-Sən bura bilik qazanmağa gəlirsən, ya mənim saçlarıma baxmağa?

-Bilirsən, son vaxtlar mən də tez-tez sual verirəm özümə: yorğun, axşam qaranlığı bu uzunluqda yolu məni buraya gətirən birinci səbəb hansıdır, İnqanın saçları, yoxsa gələcəyin dumanlı müdür olmaq arzusu?

-Və, əlbəttə...

-Əlbəttə! Çox düz nəticə!

Uşaqlardan biri qayıtdı ki,

-İnqa, gör nə qədər çoxdur saçın, beş-on santimetrikəs, ya bir neçə tük qopart, ver, qoy assın sükanın üstündən.

-Qoyardı qiymət kitabçasının arasına!

-Doğrudan ha. Olardı talismanım!

-Onda, day dərsə gəlməyəcək! Kim axşamlar bizi müftə dərsə gətirəcək, eləcə də, dərsdən aparacaq?

Qəh-qəhə ilə çıxdıq çölö. Doluşduq avtobusa.

Bir-iki gün keçdi. Söz-söhbət unuduldu (mən elə bildirdim!), hansısa auditoriyaya dərsə girdim. Yer tapıb oturmaq istəyirdim ki, İnqanı eşitdim:

-Hara, Azad? Nə tez yaddan çıxardın xahişini? Mən sənə arxada yer saxlamışam, buyur göl, otur.

İnqanın arxa tərəfi boş idi, keçdim ora.

-Bu başqa məsələ! Belə olarsa, dərsə həvəs də olar adamda, - dedim, - bir də gördün əlaçı oldum!

-Yaxşı, bəs sən tez gəlsən necə olacaq? - İnqa soruşdu.

-Nə olar, həmin şey. Mən qabağımdakı yeri saxlayaram sənin üçün.

Cox keçmədi ki, bu zarafat, bu hal adətə çevrildi. Tələbə yoldaşlar da qoşuldular bu işin icrasına. İnqa harada otursaydı, arxada bir yer boş saxlanıldı. Mən tez gələsəydim, qabaqda boş yer gözləyəcəkdi İnqanı.

\* \* \*

Bir axşam yenə dərsdən çıxb avtobusa doluşduq, mən sükan arxasına, dostlar salona. Təzə yola düşmüşdük. Həmişəki tək, səs-küydən ağız deyəni qulaq eşitmirdi. İnqa sərnişinlərlə sürücü arasında olan şüşə arakəsməyə yaxınlaşdı. Pəncərəni açıb mənə bir şəkil uzatdı və

astadan:

-Al. Azad, belə şeyləri itirmək olmaz! - dedi.

Aldım şəkili. Bu şəkil mənim ən böyük istəyim - arzum idti, bu şəkil ən böyük itgim idti. Neçə illərdir ki, bu şəkil döş cibimdə ürəyimin döyüntüsünə yoldaş olub. Mənimlə hərbi xidmət keçib. Sevincimin, məhəbbətimin yadigarıdır bu şəkil. Necə ola bilərdi ki, bu şəkili itirmişəm.

İki gündən sonra institutda tənəffüs vaxtı yaxınlaşdım İnqaya:

-İnqa, sağ ol şəkili qaytardığını görə! Amma, zəhmət olmasa, başa sal. Haradan tapdırın bu şəkili?

-Qarderobdan.

-Axı, nə bildin ki, o şəkilin sahibi mənəm? Şəkilin arxasında heç nə yazılmayıb!

-Dəfələrlə dərs vaxtı sənin bu şəkilə baxdığını görmüşəm. Sən məni bağışla, Azad, əgər bu şəkili sənin əlində görməyim, baxmağım etika dairəsindən qırğa çıxırsa.

-İnqa, elə demə. Şəkildir, görmüsən, nə olar?

Bir neçə gün keçmişdi aradan. Dərsin sonu idi. Çıxmak istəyirdim ki, İnqa yavaşdan:

-Azad, birçə dəqiqə gözlə, bir yerdə çıxaq!

Mənə elə gəlirdi ki, İnqa məndən nəsə soruşmaq istəyir, amma nədənsə çəkinir. Axır özüm dedim:

-Nəsə sözün var, İnqa?

-Var. Amma, bilmirəm necə soruşum?

-Soruş, necə bacarırsan. Sənin sualın məni incitməz.

-İnciməyəcəksən?

-Səndən necə incimək olar, İnqa!

-Sənin saatlarla qəmli oturmağını hamı görür. O şəkil doğrudan sənə çox əzizdir? O şəkildirmi, daha doğrusu, şəkildəki insandırmı sənin hər dəqiqə köks ötürməyinə, uzun-uzadı kədərə bürünməyinə səbəb? Həsrətdirmi səni qəmləndirən? Sən o şəkilə baxanda ətrafi tam unudursan.

-İnqa, insana öz əli, gözü, ürəyi necə qiymətlidirsə, mənə də o şəkil bir o qədər qiymətlidir.

Bu söhbətdən sonra mən İnqanın qəflətən dəyişidiyi, kədərləndiyini gördüm.

Əfsuslar, mən İnqayla söhbətimdə dərdimi sonakan demədim ona. Şəkil sahibinə həsrətin əbədi olmağını, onu birdəflik itirdiyimi demədim. Mən, nədənsə, düşünmüşdüm ki, İnqa özü başa düşüb mənim şəkil sahibini bir yolluq itirdiyimi.

İkinci səhvimsə İnqanın bir də təkrar dediyi bir cümlədən nəticə çıxara bilməməyim oldu.

İnqanın dediyi cümle bu idi:

-Sən o şəkilə baxanda unudursan ətrafi.

\* \* \*

Baysalın institutu Politexdən iki yüz-üç yüz metr məsafədə olduğu üçün, mənim sürdüyüm avtobusla gedib-gəlməyim ona da əlverişli idi. Baysalın dərsləri bəzən tez başa çatırdı. Olurdu ki, Baysal gələrdi bizim institutda

gözləyərdi, biz bir yerdə çıxardıq. Beləliklə, Baysal qrupumuzla, o cümlədən İnqa ilə də tanış olmuşdu.

Baysal yaxşı həmsöhbət olmayı bacardığı üçün hamimizə xoş idi onun bizimlə olmayı. Son vaxtlar onun İnqa-yaya çox diqqət yetirdiyi hiss olunurdu.

\* \* \*

Həftənin üçüncü günü idi. Üçüncü günləri axşam şöbəsində dərsler olmur. Axşamüstü Baysalla çıxıb dayana-caqda avtobus gözləyirdik. İstirahət günüm olduğu üçün işləmirdim.

-Görəsən, İnqa niyə dünən dərsə gəlməmişdi? - sankı, təsadüfən dedi.

-Gəlməşdi. İcazə alıb tez də qayıtdı. Deyəsən, azca nasaz idı.

-Demədi, nə olub?

-Yox.

-Bəlkə gedək onlara, onsuz da boşuq.

-Xəbər etməmiş, çağırılmamış?

-On beş dəqiqəlik yoldur avtobusla onların yataqxanasına. Aşağıdan vəziyyəti soruşaq, çıxaq gedək.

-Səhər onsuz da görəcəm.

-Boşuq onsuz da, gedək, xahiş edirəm.

İnqagilin yataqxanası bir elə də uzaq deyildi. Oturduq marşrutə, on-on beş dəqiqədən sonra yataqxananın arxa tərəfində idik. Otaqları ikinci mərtəbədə olduğu üçün səsləmək də asan iş idi. Yaxınlaşdıq. Pərdə salınsa da, kimlərinə hərəkəti görünürdü.

İki-üç dəfə astadan "İnqa, İnqa!" deyə çağırdım. Eşidən olmadı. Keçdik tələbə metoduna, yerdən xırda daşlardan bir neçəsini vurduq pəncərəyə. Pəncərə açıldı, otaq yoldaşlarından birisi səs verdi.

-Axşamınız xeyir! Dedi, görək İnqanın vəziyyəti necədir. Dünən nasaz idı.

Bu zaman içəridən İnqanın səsi eşidildi:

-Dayanın, düşürəm aşağı.

Biz etiraz etsək də, İnqa artıq bayırda idi. Bizim gəlmişimiz İnqa üçün gözlonilməz olmuşdu. Sevincinin həddi-hüdudu yox idi.

-Nə qədər şadam sizin gəlişinizə, uşaqlar! Qalxaq yuxarı, çay qoyum.

-Yox, İnqa. Gəldik, öyrənək vəziyyətini. Narahat idik, xüsusən də bizim bu gözəl dost! Gör, sənin xatirini necə istəyir. Məni şəhərin o başından piyada çəkib gətirib bura, heç olmasa, taksi tutayı. Əvvellər xəsis deyildi! Heç olmasa utana, bir qonaqlıq-filan boyun ola, bizi bir restorana dəvət edə!

İnqa əlavə etdi:

-Əla olardı! Nə vaxtsa getməliyik. Birinci dəfə oturmaq lazımdır restoranda!

Baysal sinəsini verdi qabağa:

-Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!

Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim,

Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazımdı. Niyə? Bilmirəm.

-Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!

Nədənsə İnqanın sevindiyini gördüm. Razi halda:

-Mən heç nə gərək deyil, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlanmaq lazımdır. - dedi.

Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatırına ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.

-İnqa necə gözəldir, ilahədir! - dedi Baysal yolda.

-İnqa həm gözəl və həm də əsl insandır! - dedim.

\* \* \*

Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu, uçurdu qabağa. Hər şey dəyişməyə öz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şürurum, zəkəm bu günün tələblərinin dəliliylə çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqılıtlı ilə gedən həyat qatarının arxasında baxırdım!

Keçmişin xatirələrindən silkinib çıxməyi bacarmaq lazımdır. Bu gündü gülə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırırdı mənimlə: otrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunda dəyərləndirə bilmədim, gecikdim.

...İnstitutda tətillər başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən məzuniyyət götürdüm, bilet aldım.

Bələ tələsməyə bir-iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm, tələsik edirəm. Amma, onda tələsmək lazım deyildi, heç olmasa yoldaşlarla görüşmək, vətənə getdiyimi deməyim lazım idi. Əfsuslar, bu haqda gec düşündüm. Artıq vaxt yox idi.

\* \* \*

Bir aydan sonra qayıdır gəldim. Altıncı gün idi. Bir-iki saat dincəlib çıxdım şəhərə. Yolüstü, Baysalı soruşdum, dedilər, səhərdən yoxdur. Qərara gəlmışdım, gedim İnqanı görməm.

Yataqxanalarının yanında avtobusdan düşdüm, binanın arxasına keçmək istəyirdim ki, səsleyim. Birdən İnqanı gördüm. Yataqxananın həyətində Baysalla yanaşı oturub şirincə deyib gülürdülər. İkicə saniyə dayandım və çevrilib getdim, tez ordan uzaqlaşdım.

Niyə belə etdim? Kiminə mənim qabağımda hansısa öhdəliyimi vardı? İndiyə kimi İnqa ilə danışanda, hansısa bir fikir, ürək sözü demişdim mi mən ona? Yox!

Oturдум avtobusa, sürücü ilə salamlaşıb keçdim axıra. Salon demək olar ki, boş idi. Gözlərim dikildi abtobusun enli pəncərəsinə. Fikrim getdi uzaqlara. Keçmişli-gələcəkli bir məkana. Pəncərə önündə dəyişən lövhələr, evlər, insanlar uzun həyatın kiçildilmiş variantı idi. Artıq

mənim üçün avtobusun pəncərəsi həyatın ekranına çevrilmişdi. Kimlər və nələr keçmədi bu ekrandan! Hansısa sirlə qüvvəydi durub ekranın arxasında, kadrları elə sürətlə dəyişirdi ki, mənim şüurumun gücü çatmadı bu dəyişilikləri qavrasın, dərk etsin! Deyəsən, düşünmək bacarığım fəaliyyətini dayandırılmışdı.

Sürçünün səsi məni qaytardı bu dünyaya:

-Nə olub, Azad, xəstə deyilsən ki?

Sanki, yuxudan ayıldım:

-Yox, yox, narahat olma!

-Dövrəni axıracan mənimlə getdin. Gördüm düşüncələrdəsən, narahat etmədim. İndi hara aparım səni?

-Narahat olma, qayidaq marşrutunla, yolda düşərəm.

Yolda düşdüm avtobusdan. Bir xeyli gəzdim şəhəri. Kinoteatrla üzbüüz olan parka girdim. İstirahət günü olduğucu üçün bura adamlı dolu idi. Haradasa bir boş oturacaq gördüm, əyləşdim ki, dincimi alıñ. Kiçik bir quşun hərəkəti bütün diqqətimi özünə cəmləşdirdi.

Qabağında bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən, çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdələr heç bir nəticə vermirdi. Az qala, duracaqdim ayağa ki, götürüm sindirim daşlaşmış çörək parçasını. Bircə işdən qorxurdum: mən qarışsam sərçənin işinə, o qorxudan uğub gedə bilər. Təbiətin yaratdığı kiçik bir dramatik yönlü mübarizəyə mənim qarışmağa ixtiyarım vardıñ?

Sərçə xeyli əlləşdi, bu quru çörəyi fırladı, dimdiklədi, axırdı başa düşdü hər şeyi, uğub getdi.

Mən də başa düşdüm!

-Faktı qəbul etməyi bacarmaq lazımdır! - dedim ucadan, səsim yaxınlıqda oturub körpəsini bağrına basmış bir gənc ananı diksindirdi.

O gündən hər şeyə, insanlara, hadisələrə, faktlara başqa baxışlarla baxmağa başladım. Hər insan yolunu özü seçir, mən də o cümlədən. Özüm seçmişdim düşdüğüm yolu! Və mənə yaşamaq asanlaşdı! Dünya geniş imiş...

\* \* \*

-Sağ ol, əziz qardaşım! Şükürələr yaradana ki, sənədə dəstam! Miinnətdarlığımı sənə sözə ifadəmə gücüm çatdır! - iri pəncələri əlimi sıxmışdı.

-Nə olub, Baysal? Mənim xidmətim nə olub?

-Sən, sənin işin, sənin bizi axşamlar dərsdən gətirən avtobusun məni yenidən yaratdı! Mənim yoluma İnqa adlı insanı gətirdi!..

...Sevgi burulğanına düşənlərin neçəsi çatır muradına?

Ulu Tanrı, köməyini əsirgəmə sevənlərdən! Viran qoyma sevgi yaşayan ürəkləri!..

Deyirlər, məhəbbətin gözü kordur. Bəlkə də, bu məsəldə həqiqət olur. Yəqin, isbatı bu məsələyə hansı rəkursdan baxmaqdan asılıdır. O cümlədən, İnqa ilə Baysalın sevgisinə. Hər ikisi oduqca müləyim, canı yanımçıldıñlər. Bunların yalnız xarici görkəmləri uyğunluq yarat-

mirdi. İnqa - dünya gözəli, Baysala isə diqqətlə yanaşsaq, bəlkə də kişilərin çoxuna xas olan eybəcərliyin izini tapmaq olardı. Amma, hər ikisinin daxili dünyaları bütün gözəllikləri özündə cəmləmişdi.

Bunların bir oxşar cəhətləri də, hər ikisinin yetim böyümkələri idi. Baysalın ata-anası, İnqaninsa atası onlar uşaqlən rəhmətə gediblər. Baysalı nənəsi - iindi rəhmətə gedib - böyüdüb, İnqanı da xəstə anası.

\* \* \*

Həyat öz yolu ilə gedirdi. Onlar sevir-sevinir yaşayırdılar.

Hiss edirdim ki, Baysal bir az çəkinir məndən, bəzən hətta görüşləri gizlədir. Əvvəllər qardaşək münasibət qurdugum bir insanın bu hərəkətini başa düşə bilmirdim. Yaxşı ki, Baysal özü bir gün açdı məsələni. Bir-iki dəqiqə mənə diqqətlə baxıb, bu sözləri dedi:

-Əziz dostum, sən məndən heç nə gizlətmədiyin üçün sənin həyatının qəmli çağları mənə yaxşı məlumdur. Və sənin yaxın keçmişdə olan itgini, nələr çəkdiyini mən yaxşı bilirəm. İnan ki, sənin sevincini arxaya qaytarmaq imkanım olsayı, heç nəyimi əsirgəməzdəm.

Mən indi başa düşdüm. Mənim nələr itirdiyimi Baysal bilirdi. İndi isə onların bu şəffaf sevgili həyatlarının mənim qəmimin çoxalmasına səbəb ola biləcəyindən çəkinir.

-Sənintək dostumun və xatırı mənim üçün olduqca əziz olan İnqa tək bir gözəl insanın sevinci həm də mənim sevincimdir. Sizin təmizliyiniz, saflığınız mənə qüvvə verir. Şadəm sizin bir yerde gördüyümə!

Mən bu sözləri deyib qurtarandan sonra Baysalla qucaqlaşdım. Biz bir-birimizi gözəl başa düşdük.

\* \* \*

Günü-gündən onların sevgilərinin necə yavaş-yavaş qanuni finala getdiyinin şahidi olurdum. Kim düşməyib sevgi kəməndinə! Şahlar, alımlar yanib eşq atəşində. Dünyanın aqibətini dəyişməyə qadırələr sevgi qabağında düz çökmüşlər!

Nə qədər xoş idi onların bir-birinə göstərdikləri nəvazışın, hörmətin şahidi olmaq! Baysalın İnqaya göstərdiyi qayğının isə həddi-hüdudu yox idi.

Hərdən hər ikisi birlikdə qonağım olurdular. Qəribə, anlaşılmaz, bir az da qəddar həyatın yolları hansı istiqamətə yönəlməyindən asılı olmayıaraq, bir şeyi dərk etmişdim. Hər bir canlı məxluqun öz xoşbəxtliyini qurmaq və qorumaq yolunda mübarizə aparmaq, səy etmək hüququ müqəddəsdir!

Bəzən, mənim otağıma yiğışardıq, saatlarla söhbətləşərdik, nə qədər mövzular çıxardı ortaya!

Hərdən çay qirağına gəzməyə çıxanda mən də qoşulardım. Möhtəşəm Yeniseyin sahillərində neçə arzularım, neçə diləyim səslənib...

\* \* \*

Ölkədə baş vermiş qəzadan iki aya yaxın vaxt keçmişdi. Onu da deyim ki, bütün ölkə, o cümlədən də biz, bu dəhşətli Çernobil qəzasını lazıminca başa düşmürdük. Sanki, hansısa bina dağılıb, yenidən qurmaq lazımdır, vəssalam! Televizorlarda təhlükənin olmadığı, hər şeyin nəzarət altında olduğu deyilirdi.

Birdən qaraja səs düdü. Çernobila dəstə göndərirlər. Adlar yazılmış elanlar idarədə asılıb. Mən də getmişdim baxmağa. Və... Baysalın adını gördüm siyahıda.

Axşam Baysalla şəhərə çıxmışdıq. İnqanı qarşılamağa. Nə səbəbdənsə, unutmuşam, kinoya biletimiz olsa da, getmədik kinoya, getdik parka. İnqa eşidəndə ki, Baysal gedir bir aylığına Çernobila, çox-çox məyus oldu. Göz yaşları içində:

-Axı, necə? - dedi. - Bəlkə getməyəsən?

-Necə getməyim, məndən asılı deyil. Əlbəttə, xəstələnib getməmək olar, yoldaşlar nə deyərlər? Mən ki, tək deyiləm, Qarajdan iyirmi beş nəfərik. Nə narahatçılıq, əzizim? Sənə gündə bir məktub yazacam.

Baysal əlavə etdi:

-Mən oralarda xidmət etmişəm. Hava hücumundan müdafiə hissəsində. Yəqin ona görə məni qoşublar bu siyahaya.

İnqanın gözlərindən yaşı axındı.

-Bir ay nədir ki, İnqa! Dörd istirahət günü keçəcək, mən gələcəm.

İnqa o axşamı bircə aylıq ayrılığın ağırlığından şikayətlənirdi. Kim bilərdi ki, Fələyin bəxt yanan qələmi sayabdan başlayır bu iki gənc üçün taleyi qaralamağa...

Səhəri gün iş yoldaşlarım, o cümlədən Baysal uçdular Ukraynaya.

\* \* \*

Bir aydan artıq keçmişdi, dəstə qayıtdı. Artıq, Çernobilin gətirdiyi belalar ölkəyə məlum idi. Söz-söhbət bu dəhşətin nəyə qadir olduğunu xalq arasında yaymışdı.

Baysalın qayıdışı İnqa üçün bayram idi. O gələn kimi, ilk növbədə, İnqanın iş yerinə dəymişdi. Başqa cür də ola bilməzdi.

Qərara gəldik ki, Baysalın gəlişi münasibəti ilə yün-gül stol açaq. Bizim otaq böyük olduğu üçün məsləhət oldu yığışaq bizim otaqda.

Açarı götürərək, İnqa otağımızı silib süpürmüş, biz gələnəcən ləzzətli yeməklər bişirərək, gözəl stol açmışdı. Dostlar yiğildi. Şənlik az qala səhərədək davam etdi. İnqa ilə Baysal qərar qəbul etdilər: sübh açılan tek zaqsa getsinlər, evlənməyə ərizə verməyə!

Dostlardan birisi bir otaqlı boş mənzil tanadığını bildirdi. Onun qonşuluğunda, bizdən bir az aralı, küçənin o biri üzündə yerleşən bu bir otaqlı ev kirayə verilir. Yaşayacaqlar orada. Növbə çatana kimi. Toy günü təyin olundu, bununla bağlı məsələlər həllini tapdı. O dövrlər hər şey sadalıklə yoluna qoyulardı, buna görə də bizim üçün

hər iş asan idi.

Səhər getdilər zaqsa. Nigah ərizəsi verildi. Elə həmin gün Baysal birotaqlı mənzilin sahibin tapdı, qabaqcadan kirayə haqqını ödədi. İki gündən sonra aldı açarı.

Toy günü yetişirdi. İnqa istəyirdi toy az adamlı olsun. Ümumiyyətlə, istər Baysal, istər İnqa böyük yiğincaqları sevmirdilər. Toy gününə bir gün qalmış İnqa yaşıadığı yataqxanada nəyi vardı, yiğdi, yüklədik avtobusa, sonra Baysalın əmlakını yiğib gətirdik mənzillərinə.

İnqa öz zövqünə uyğun olaraq, mənzildə qayda yaradırdı, bunun üçün də bizə göstərişlər verir, biz isə zəratfatlar altında onun göstərişlərini yerinə yetirirdik. Əmlakları sadə və az olduğu üçün əşyaları yerbəyer etməyə çox da vaxt getmədi. Mənzil hazır idi. İnqa axşamüstü bir siyahı hazırladı, nə almaq, nə qədər almaq.

Sabahısı günortaya yaxın hər şey hazır idi.

Adam çox deyildi, on on beş nəfər dostlar, tanışlar yiğildi. Qonaqlar həm institutdan, həm də hər iki iş yerlərindən gəlmişdilər.

Gözəl, xüdməni bir toy alındı. Olduqca şən və gözəl məclis oldu. Həmişə gözəlliyyi ilə seçilən İnqa bu gün sanki, göylərdən yerə enmiş məleykə idi! Bircə qanadları çatmadı. Geyindiyi uzun aq don ona çox yaraşındı. Həmişə hörük etdiyi gözəl saçlarını bu gün ciyinlərindən aşağı tökmüşdü. Həmin o rəsmxətt dərsində olduğu kimi. Fərqi yalnız gözlərində idi: rəsmxətt dərsində o qəşəng gözəl yaşla dolmuşdu bu gün isə, həmin gözlərdə gözəl gələcəklə bağlı arzular, niyyətlər dolaşındı, sevinc yağırıdı bu gözlərdən.

İnqanın gözəlliyyi, incəliyi və Baysalın kişi kobudluğu - çopurluğu sanki, tamamlayırdılar bir-birini. İnqa Baysalla yan-yana oturaraq, yapışmışdı əllərindən. Sanki, itirəcəyindən qorxurdu.

Bu gün Baysal da başqa cür görünürdü. Bu dəmir bədənli pəhləvan bu gün ilk dəfə yeriməyə başlayan və bunun üçün də hədsiz sevinən usağı xatırladırdı.

Bir sözlə, sevincdə, forəhdə Baysalla İnqa sanki, bəhsə girmişdilər. Onlara baxmaq özü bir xoşbəxtlik idi.

O gündən bu iki gözəl insanlar talelərini birləşdirdilər. Qoy ulu Tanrı bütün sevənlərə kömək olsun!

\* \* \*

İkinci növbə işləyirdim, yay olsa da, çox soyuq, yağışlı hava idi. Sibir təbiəti öz şıaltaqlığı ilə həmişə fərqlənir. Yayda qar yağmaq hadisəsi çox da təəccüb doğurmur. Son reysim idi. Bir dövrəm bir saat səkkiz dəqiqə çəkirdi. Dayanacaqların birində, sərnişin düşüb-minməyi üçün dayandım. Bu dayanacaq, Baysal yaşayan evə yaxın rəyonda idi. Qəfildən İnqanı gördüm. Elektrik dirəyinə söyklənib, bir əlində zont, mənə əl edirdi, salamlaşdırıldı. Qoltuğunda boxca tutmuşdu. Axşam idi, yaxşı havada evdən çölə çıxmayan İnqa, bu soyuqda neynir belə gec? Tez düşdüm soruşum, bəlkə bir hadisə baş verib.

-Baysalı gözləyirəm, kurtkasını gətirmişəm qabağına.

Bir köynəklə çıxıb evdən. Belə soyuqda soyuq dəyər!..

-Çoxdan gözləyirsən?

-Bir saat olar.

-Bəlkə, bir saat da gəlmədi?

-Nə olar! Gözləyəcəm. Belə havada bir köynəklə...

Nə qədər mənə xoş oldu bu sözləri eşitmək! Bu gözəl qayğının, xoş məramlı narahatçılığın şahidi idim.

Dövrəni başa vurdum. Artıq növbəm başa çatmışdı. Yol vərəqini bağladım. Yol aldım qaraja. Birdən yadına İnqa düşdü. Düşündüm ki, yolda ola bilər hələ. Üzümü saldım bu küçə ilə. İnqa durmuşdu həmin yerdə. Dayandım bir qıraqda, qapını açıb içəri çağirdim. Soyuqdan əsə-əsə girdi içəri.

-Sən yolundan qalma, Azad. Get, mən gözləyəcəm.

-Otur, qızın bir az. Bir yerdə gözləyərik.

Hansı avtobus dayanacağa yaxınlaşırırdı, İnqa qaćırdı baxmağa. Heç iyirmi dəqiqə keçmədi, Baysal düşdü dayanacaqda. Bu iki gözəl insanın indiki görüşmələrini bir kənar adam görsəydi, düşünərdi ki, İnqa ilə Baysal yeddi ilin həsrətidirlər. Onların bir-birinə olan qarşılıqlı hörməti, sevgini gizlətmək mümkün deyildi, insan gücü aciz idi bu gücün qarşısında. Sanki, iki ürək tilsimə düşmüştü, bu tilsim qəribə üzüllü tilsim idi. Bir ürəyin həsreti, bir günlük, bir saatlıq iztirabı eyniliklə qonurdu ikinci ürəyə. Bu iki ürək arasında məsafə yox idi. Gözəl, təmiz sevgi iki ürəyi öz oduyla yandırıb kül etmiş, yerində iki bədənə məxsus vahid bir ürək yaratmışdı.

\* \* \*

Adı günlərdən biri idi. Payız təzəcə girmişdi. Dərslər bir neçə gün olardı ki, başlamışdı. İşim birinci növbə idi. Artıq saatlara qalmaq istəmirdim, həm də maşında müəyyən təmir işləri görülməliydi deyə, növbəmi cədvəl üzrə başa vurdum və axşamüstü saat beşə yaxın girdim qaraja. Növbətci mexanikimiz təəccübə ,

-Səndən çıxmayan iş, bu gün tez yekunlaşmışsan, - deyərək, maşını qəbul etdi.

-Biz paxıl deyilik. Qoy, başqalarının da imkanı olsun işləyib pul qazanmağa! - zarafatla cavab verdim.

Avtobusu sürdüm dayanacaq yerinə. Yol vərəqini dispetçerin pəncərəsinə ötürdüm. Çıxdım bayira.

Baysal, həmişə gündüz işlədiyi üçün, saat beşin yarısı, uzağı beşdə qurtarırdı işini. Mən qarajdan çıxanda, onların briqadası artıq getmişdilər. İnstytutdan çıxanda onsuz da, görüşəcəkdir.

Gəldim evə, yuyunub "diplomat" adlanan çantamı götürüb çıxdım. O vaxtlar diplomatla gedirdik dərsə, moda belə idi. Həm də kitab-dəftərlər rahat otururdu ora.

Məktəbə adı marşrutla gedəcəkdir. Çıxdım dayanağa. Bizim parkdan olan "İkarus" markalı avtobusa min-dim. Sürütü tanış idi. Zarafatla:

-Piyadasan, Azad? Tələbəvozun bu gün dincəlir, deyəsən?

-Hə, bu gün sərnişinəm.

Dərs başladı, İnqa hələ yox idi. "Yəqin, düşünüblər, mən avtobusla gedəcəm. Məni gözləyiblər və gecikiblər", - deyə düşündüm öz-özlüyümdə. Bu variant mümkün idi, bir dəfə olmuşdu belə.

Bir saat keçdi, İnqa gəlmədi. Dərs qurtardı, dayanacağa çıxdım tezce. Bəlkə, Baysal tək gəlib?

Xeyr, İnşaat institutunun tələbələri çıxdılar, tanış dostlardan soruşdum, onlar Baysalın bu gün dərsə gəlmədiyini dedilər. Mən bilən, oxuduğumuz birinci gündən ilk dəfə idi ki, ister İnqa, ister, Baysal dərsə gəlməmişdilər. Nə isə ürəyimdə böyük narahatçılıq əmələ gəlmişdi. Yəqin ki, nə isə baş vermişdi, amma nə, onu bilmirdim.

Onların yaşadıqları yer yolumun, demək olar ki, üstü idi. "Neftebaza" adlı dayanacaqda düşdüm, üz tutdum onların binalarına tərəf. Yoldan üç yüz-dörd yüz metr məsafə idi. Evin yanına çatanda onların pəncərəsindən işıq gəlmədiyini gördüm. Saat on bir idi, bəlkə yatıblar, hər ikisi səhər işə gedəcəklər. Bəs onda instituta nə səbəbə gəlməyiblər, həm də, hər ikisi. Qalxdım üçüncü mərtəbəyə. Nə olacaq, oyansınlar. Qapını yavaşça döydüm. Cavab gəlmədi. Başladım bərk taqqıldatmağa. Xeyri olmadı. Yüz faiz əmin oldum ki, evdə heç kim yoxdur. Bəlkə, harasa qonaq gediblər?

Çıxdım binadan. Nə etmək olar, ayrı yol yoxdur əlavə saxlamağa. Sabah görüşərik, bir şey bilərəm.

\* \* \*

Səhərlər mənim işim tez başlayırdı. Saat beşə on beş dəqiqə qalmış qaraja getmək üçün növbətçi avtobusa otururdum. Beşdə qarajda olurdum. Yol vərəqini, almaq, yanğını yoxlamaq, yanacağını tökmək yarım saat vaxt alındı.

Bu gün də ele həmişə olduğu tək erkən çıxdım evdən. Altının yarısı çıxdım qarajdan. Maşını bir başa sürdüm Baysalgıl qalan binanın qabağına. Çıxdım yuxarı. Qapını ehtiyatla döydüm. İçəridə səs gəldi. Qapını İnqa açdı. Gözlərində ağladığı hüss olunurdu.

İçəri keçdim.

-Nə olub, İnqa? Hanı Baysal?

-Bədbəxtçilik baş verib bizə, Azad!

Dünən günortadan sonra işdə Baysalın baş hərlənməsi olub. Xəstəxanaya getməyib. İcazə alıb gəlib evə. Bir-iki saat uzanıb, deyəsən yaxşı olub. Axşam hər ikisi instituta hazırlaşıblar. Evdən çıxmaq vaxtı Baysal hansısa tapşırığa bir də göz gəzdirmək məqsədi ilə dəftəri açıb baxmaq istəyəndə, qəfil burnundan qan açılıb, töküllü dəftərin üstünə. Qayıdır uzanıb divana. Alına yaş dəsmal qoyub. Qan axımı kəsib. Bir saat uzanıqlı qalandan sonra ayağa durub, yenidən qan axıb. Təciliyardım çağırıblar. Axşam saat doqquzda gediblər xəstəxanaya. İnqa bütün gecəni orada olub. İndi gəlib. Xəstəxanaya bəzi şeylər aparmaq lazımdır.

Mən dəmir bədənli Baysalın səhhətinin pişləşməyini ürəyimdə dərhal Chernobil səfəri ilə əlaqələndirdim. Artıq, Chernobil dəstəsi ilə bağlı bu ikinci hadisə idi bizim

qarajda. Bizim xətdə işləyən bir sürücü yoldaşımı bu günlərdə sürücülükdən azad edib keçirdilər yüngül işə. Həmin yoldaş bircə ayın içərisində ariqlamış, sifəti isə sap-sarı olmuşdu. Həm də qüvvəcə çox zəif idi. O da Baysalla bir dəstədə olmuşdu.

Xəstəxanada görüş iki saat günorta, iki saat da axşamüstü olduğu üçün, indi getməyin mənəsi yox idi. Danışdıq ki, günorta gələcəm, gedərik xəstəxanaya.

Günorta xəstəxanada idik. Baysal özü çıxdı qabağımıza. Qucaqlaşdıq. Çalışırkı özünü gümrah göstərsin.

-Hərə, belə-bələ işlər, qardaş. Baysal da tanıdı xəstəxananın yolunu, - Üzünü tutdu İnqaya, - sən gərək qardaşımı işindən etməyəydin.

-Deyəsən, fikrin bizi qorxutmaqdı sənin. Burax belə işləri.

-İnanın, ilk dəfədir yatıram xəstəxanada.

-Necəsən, danış, görək.

-Üç dəfə sistem qoşdular, hansısa mayeni yeritdi. Canıma. İndi əlayam. Dünən başı aşağı çox işlədim, ona görə oldu bu işlər. Günah özümdədir. Fasılısız olaraq, iki avtobusda şitləri dəyişdim. İki saat yarım, üç saat başı aşağı durmaq çətin işdir.

Baysal bir müddət xəstəxanada qaldı. Gündə gəlib gedirdim. Ümumi səhhəti yaxşı görünse də, mən onun sıfətində hansısa sarı rəngin izi əmələ gəldiyini gördüm. Dostum ümumiyyətlə qarayağız insan idi. Yəqin, olsayıdən bədənli, bu sarı rəng özünü daha tez biruzə verərdi.

Bir gün xəstəxananın görüş zalında oturmuşduq, İnqa yanımızda yox idi. Baysal mənə dedi:

-Bilirsən, Azad, nəyə heyfislənirəm - İnqayla evlənməyim! O gözəl insanı bədbəxt etdim... Ömrüm qırıla bilər.

-Qardaş, hər şeyi faciye yə çevirmə. Nə olar, insan xəstələnər də... Sizdə hər iş əla olacaq. Sən inan, yalnız inan!

-Mən belə başa düşdüm ki, ciyərlərim, böyrəklərim pis vəziyyətdədir. Hətta, beynim də şüalanmanın izini saxlayıb özündə.

-Hər nə olsa da, müalicə yolu var ki!

-Müalicə yolu var, edirlər də. Bəlkə də mənim səhhətim yaxşı olacaq. Amma, uşağımız da olmaya da bilər.

-Sən özünü az qorxut, bilirsən ki, ən ilk müalicə sənin özünün daxili inamındır, Baysal! Nikbin ol!

-Yaşayaq, baxarıq.

Bir neçə gündən sonra xəstəxanadan çıxdı. Gümrah görünürdü. Amma, Baysalı da keçirdilər yüngül işə, yüngül iş cədvəline.

İnsan qayğıkeşliyinin sərhədi olmaya da biləmiş! Siz gərəyiniz İnqanın Baysala göstərdiyi qayğını! Bu gözəl qadının qəlbinin aynası olan təmiz, saf gözləri ilə öz ərinə baxışları bir əsər idi, bir dünya idi. Nə qədər hörmət, nəvəziş vardi bu baxışlarda!

\* \* \*

Vaxt gedir, günlər keçir, həftələr bir-birini əvəz edirdi. Baysalın gün-gündən zəifləməyini, səhhətinin pozulmuş olduğunu daha görməmək mümkün deyildi. Onun anadangəlmə qarayağız olmayı indi üzünün saralmasını gizlədə bilmirdi. Bundan əlavə, ariqlamağı da göz qabağında idi. Bu güclü insan hər şeyi başa düşsə də, ruhdan düşmürdü.

-Qərara gəlmisəm: sabahdan başlayıram köhnə işimə - idman zalında fəaliyyətə. Gərək, elə gələn gündən məşğul olaydım. Ona görə də məni axşamlar görmək istəsən, gələrsən ora.

Mətbəxdə oturub çay içirdik. İnqa yox idi, deyəsən, mağazaya getmişdi.

-Düz edirsən, yoxsa, təmiz tənbəl olub getmisən.

-İkicə ay məşğul olum, qayıdacam həmin formaya. İdman böyük qüvvədir, qardaş.

-Ola fikirdir, konkret nə ilə məşğul olmaq fikrin var?

-Elə hər şeylə. Ştanq, turnik, nə var hamısı ilə.

-Əlbəttə, lazımdır. Tez də düzəlcəksən. Axı, sən idmançısan.

Bir neçə gün keçdi. Hər ikisi qonağım idilər, mənim otağında oturub söhbətləşirdik. İnqa Baysalın ciyinə söykənib, bize qulaq asırdı.

-Biabırçılıqdı, qardaş. Tam yadırğamışam idmani.

-İdmanı necə yadırğamaq olur?

-Əvvəllər qaldırdığım ştanq yükünün yarısını qaldıram indi!

Baysal danışanda nəzərim onun masanın üstündə çarpxazlığı əllərinə düşdü. Bir vaxtı polad olan barmaqlar, pələngi xatırladan pəncələr indi ariqlamış. uzunlaşmış, sanki sənətkar bir pianinoçunun əllərinə çevrilmişdi. Baysal baxışlarını görüb, sanki, utandı. Əllərini götürdü stolun üstündən.

-Amma, artıracam ştanqı. Özümə söz vermİŞəm, günə beş kilo artıq qoyacam. Sən ki, tanıyırsan məni!

Əllərinə nəzər saldıǵıma görə peşiman oldum.

\* \* \*

Sabah yeddi noyabr olacaqdı. Dövrümüzün ən böyük bayramına hazırlıq gedirdi. Bütün bu büyük ölkə bayram donuna bəzənmişdi. Hər il 7 noyabr günü bizi hansısa müəssisələrə təhkim edərək. Səhər saat səkkizdə avtobuslar yüksəldi zavodların, fabriklərin qabağına. Gözəl və yaraşıqlı geyimlər geyinən fehlələr, idarə işçiləri əllərində bayraqlar, ala-bəzək şarlar, şüərlər dolardılar avtobuslara. Aparardıq o biri sahilə. Nümayişlər həmişə orada olurdu. Nümayiş qurtaranda, həmin vətəndaşları yenə qaytarardıq götürdüyümüz yerə. Bu dəfə mən bilirdim ki, məni zavoda təhkim ediblər.

Axşam Baysalla İnqaya təklif etdim ki, gəlim sizin dəlinizca, oturub gedirsiz mənlə. İnqa:

-Yox, mən öz kollektivimizlə gedəcəm. Kim nə aparaçağı danışılıb. - dedi.

Təklifimi Baysal da qəbul etmədi:

-Mənsə getməyəcəm bu il nümayişə. İdman zalı boş olmağından istifadə edəcəm. Gedəcəm məşqə. Yoxsa, gölərsən, gözlə, kim nə boşaldacaq.

İndi, illər keçib, düşünürəm: heç olmasa, 7 noyabrda onu özümlə nümayiş apara bilsəydim, görəsən qisməti nə olacaqdı?

Səhər tezdən gəldik zavodun meydançasına. Gözəl geyimli, əllərində al-əlvan şarlılar və şüərlər tutan insanlar doldular avtobuslara. Getdik lazımlı olan meydana. Hər şey lazımlı olunan tək keçdi. Xalq gözəl əhvalı-ruhiyyə ilə nümayishi qurtardılar. Sərnişinlərimizi düşürüb gəldik parka. Avtobusu öz yerinə qoydum, yol vərəqinə qeydlər edib gətirdim dispetçerə. Yol vərəqini verib aralanmaq istəyirdim ki, dispetçer:

-Dayan, Azad! - dedi, - Zəng edib, sənə bildirməyimi xahiş etdilər ki, dostun düşüb xəstəxanaya. Xəstəxana - filan, şöbə - filan!

-Kim idi zəng edən, demədi ki?

-Qadın idi, deyəsən, ağlayırdı...

Evə getmədim. Nəsə hadisə olduğunu hiss edirdim.

Üz tutdum xəstəxanaya. Bu gün bayram günü idi və ona görə də xəstəxana boş idi. Çərrahiyə şöbəsinin qəbul otağına girdim, qəbul saatı olmadığı üçün bura bağlı idi. Getdim növbətçi oturan yerə.

-Bağışlayın mənə bura təzə daxil olmuş bir xəstə barədə məlumat verə bilərsinizmi? Adı bu, famili bu.

Baxdı dəftərə.

-Bəli, buradadır. Palata 7. Bu gün onun yanına düşə biləcəyinə güman yoxdur.

-Niyə, bilmək olarmı?

-Qərar qəbul etsələr, əməliyyat olacaq. Onurğa sistəmində zədə!

Onurğa! Beyin kütləsi bədənin kompyütoru, onurğa onun dayağı. İlahi, kömək ol hamiya!

Qapını açıb çölə çıxdım. Bir az gəzmişdim ki, İnqa-nı gördüm. Bu gün gördüğüm İnqa dünən gördüğüm insan deyildi! Bu gündə, bircə günün içinde nə qədər dəyişmişdi, qocalmışdı, səsi xırıldayırdı. Yuxarıda imiş, xəstənin otağında.

Bircə ifadəsini başa düşə bildim:

-Belini sindirib! - İnqa hönkürüb ağlayırdı.

Bu iki kəlmə mənə sanki, kəsdi ortadan! Bu pis xəbər, üstəgəl İnqanın ağlamağı, mən dözə bilmədim, özümdən asılı olmayaraq göz yaşalarım axdı. İki cavanın burada boyun-boyuna verib göz yaşları tökməsi heç kimi təcəüb-ləndirə bilməzdi. Bura xəstəxananın həyəti idi...

Hadişə idman zalında baş verib. Çox güman ki, Bay-sal ştanqa qaldırı biləcəyindən ağır olan yük qoyub. Qaldırı bilməyib, ya büdrəyib, hər nə olubsa, ştanq düşüb üstünə.

İki insanların onsuz da ağır olan həyatında daha ağır günlər başladı. Radiaktiv şüalanmanın güclü təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq, ayağa qal-

maq şansını endirdi sıfıra. Həkimlərin müalicə məqsədi ilə bir ay çalışmaları onunla qurtardı ki, Baysalı uzaniqli vəziyyətdə gətirdik evə. Qalxmaq, gəzmək imkanını itmiş bir insan nələr düşünürdü ürəyində? Bir vaxtları klubda böyük skameykani əlində çöp kimi fırladaraq bir qoşunun üstünə yeriyən pəhləvan bədən bu gün alt paltrarını özü dəyişə bilmirdi. İgid insanın, mərd dostun, etibarlı və sevimli ərin final nöqtəsi bu idimi..?

\* \* \*

Axşamlar yoldaşlarla tez-tez gedirdik Baysala baş çəkməyə. İstirahət günləri isə gündüzdən orada olardıq. Çalışardıq onların bu çətin həyatlarına bacardığımız qədər müxtəliflik gətirək. Həm də, İnqaya kömək üçün Baysala nəsə verməyə, qulluq etməyə çalışırıq.

Nə qədər desək də, İnqa institutu atdı.

-Kim qulluq edəcək Baysala? Mən necə atıb gedə bilərəm dərsə!

-Mən köməkçi taparam!

İş yerimizdə bir süpürgəçi qadın vardı. Olduqca xoş xasiyyət, mehriban bir insan idi. Mən onunla danışdım, müyyəyən əmək haqqı almağı şərti ilə razılaşdı həftənin dörd-beş günü günortadan sonra Baysala qulluq etməyə. Xərcini mən götürürdüm üstümə. İnqa razılıq vermədi ki, vermədi.

-Ərimə özüm qulluq edəcəyəm!

-Axi, köməkçi olsa, sən dərsə gedə bilərsən, İnqa!

-Azad, yox! Bir də yox!

Yanvar ayının sonu çatıldı. Bazar günü idi. Yenə gəlmışdım Baysala baş çəkməyə. O yandan-bu yandan danışdıq, durub getmək vaxtı çatdı. Ayaqqabımı geyinirdim ki, hicqırıq eşitdim. İnqa mətbəxdə ağlayırdı. Mən yaxınlaşdım, barmağını dodaqlarının üstünə qoydu, yəni: "Sakit dur, heç nə demə!" Yəni, onun ağladığını Baysal biləsin. Ürəyimdə dünyaya söyə-söyə çıxdım bayıra...

Marşrutumda işləyirdim. Dünən onlara gedə bilməmişdim. Saat on-on bir radələri olardı, qrup yoldaşım, İnqanın rəfiqəsi girdi salona. Sürücü ilə salon arasında olan şüşə arakəsmədə açılan pəncərə vardı. Açıdım pəncərəni, yaxınlaşış salamlaşdı.

-İnqa xəstəxanaya düşdü! - dedi.

-Necə xəstəxanaya? Nə olub?

Sən demə, İnqa yeddi ayın içindəymiş. Neçə vaxt varmış ki, ağrıyırırmış. Dünən ağrı güçlənib, aparıblar xəstəxanaya. Oradan yataqxanaya zəng edib, rəfiqəsini çağırıb.

-Axşam və bu səhər baş çəkmişəm, İndi bir-iki lazımı eşyalar var, götürüb yenə gedəcəm xəstəxanaya.

-Görəsən, həkimlər nə deyir? Uşaq barədə nə düşüñürsən?

-Uşaq barədə bir məlumatım yoxdur. Yəqin bu gün bilərəm. Amma, düşünürəm ki, uşaq qalmayacaq. itirəcək uşağı. İnqa özü də bilir.

Axırda əlavə etdi.

-Səni xəbərdar etməyimi istəyirdi.  
Günorta yeməyinə ayrılan vaxtı getdim doğum evinə. Palatanın yerini bilirdim. Pəncərəyə üzümü tutdum, çağırdım. Qonşu otaqdan kimsə boylandı. İşarə ilə xahiş etdim ki, qonşu otağı çağırınsınlar. Bir az keçmiş İnqa gəldi pəncərənin qabağına. Balaca gözlüyü açdı. Yerdən ikinci mərtəbə ilə danişmaq çox asandır, elə bil, yan-yana durursan Amma biz danişa bilmədik. Daha doğrusu, mən danişirdim, İnqa nədənsə dönmüşdü heykələ.

-Salam, İnqa!

Əli ilə salamlaşdı.

-Necəsən?

- ... süküt!

-Həkim nə deyir?

- ...

-Nə vaxt gəlim dalınca səni evinizə aparım?

- ...

-... - Mən də susdum.

İnqa şüşəyə yapışmışdı. Ağlayırdı.

-Ağlama, İnqa...

-...

Yalvarış dolu baxışlar nəsə danişirdi...

\* \* \*

İşi başa vurub tələsik getdim Baysalgılə. Kapını açdım, girdim içəri.

-Yaxşı ki, gəldin, Azad! Bilirsən nə gəldi başımıza?

Dedim:

-Bilirəm. Narahat olma, hər şey yaxşı olacaq.

-Yazlıq İnqa! Görəsən necədir? Bir baş çəkməyin pis olmazdi, bəlkə nəsə kömək lazımdır.

-Getmişdim, bir dəyişiklik yoxdur. Rəfiqəsi də yanındadır. Narahat olma, lazım olsa, mənə xəbər edəcəklər.

-Heç olmasa İnqanın işləri yaxşı olaydı, uşaq son ümidimdir.

Gecənin yarısınan oturdum. Baysalın yeməyinə kömək etdim. Onun narahatçılığı çatmışdı son həddə. Saat üç olardı, durdum ayağa.

-Gedirsən? - dedi. Gözlərində təşviş gördüm.

Ürək ağrısı götürdü məni. Pəhləvan tərpənişli bir insanın bu günə düşməyini görmək nə qədər ağır idi! Neynəmək olardı.

-Mən gedim, sən narahat qalma, səhər açılsın, sənə xəbər gətirəcəyəm, - deyərək çıxdım

-Gözləyəcəm, - arxadan zəif səsini eşitdim.

Sabahın açılmasına az qalmışdı. Dan yeri söküür, üfüqlər rəngini dəyişərək tədricən qızarırdı. Təsadüfü maşınlarla iş yerinə gəlib çıxdım. Avtobusu götürüb xəttə çıxmaliydim. Fikrim dispetçerlərlə danişib iki-üç saat icazə almaq, doğum evinə dəymək, sonra Baysalı görmək idi. Dispetçer qızları dilə tuta bildim.

"Doğum evi yəqin ki, onsuz da bağlıdır", - düşündüm. Gəldim yataqxanaya. Bu gecəni heç beşcə dəqiqliq yatmadı. Gənc orqanizm üçün bir gecə yatmamaq necə də

asan imiş!

Əl-üzümü yudum. Çaydanı doldurub qaynatdım. Çay içib çıxdım. Saat doqquz olardı ki, doğum evinin qarşısında dayandım. Bəzi pəncərələrdən işıq gəlirdi.

-İlahi, heç olmasa İnqanın vəziyyəti yaxşı olsun, uşaq barədə çətinliklər olmasın. Yazıqdırlar hər ikisi.

Yaxınlaşdım ki, girəm içəri, arxadan səslədilər. İnqanın ən yaxın rəfiqəsi idi. Salamlaşdıq.

-Sabahın xeyir, - dedim, - Gedək görək, Talek kimi vərib bizim dostlara!

-Çox sevimməyə dəyməz, Azad. Məyus edici xəbər var... - rəfiqəsi az qala ağlayacaqdı.

-Nə olub, nə məyusluq?

-Dünən axşamüstü mən burada idim. İnqanın uşağı ölü doğuldu.

-İlahi, bəla niyə tək gəlmir insana! - Mənim azərbayan dilində dediyim bu sözlər haray tək, şəhərin təzə açılan səhərinin sakitliyində əks-səda verdi.

Rəfiqəsi dilləndi:

-İnqa evə getmək istəyir, indi buraxacaqlar, aparaq evə.

Bir az keçmiş, bənizi saralış İnqa rəfiqəsinin qolunda çıxdı çölə. Bir vaxtları gözəlli ilə seçilən, daxili gücü ilə başqa qızlardan fərqlənən İnqanı tanımaq olmurdu. Onun ariqləmiş, saralış üzünə itzirab yazılmışdı, kədər yazılmışdı. Özümü itirmişdim, söz tapa bilmirdim. Qolundan tutub oturtdum salona. Gəldik evlərinə.

-Siz gedin, - dedi. - Mən özüm deyəcəm Baysala! Siz çıxın gedin, mənim əzizlərim! - Amma, sən, - üzünü rəfiqəsinə tutdu, - günortayaçan hökmən gəl bizə, bir az köməyin lazım olacaq.

\* \* \*

Növbəti ilin fevralında Baysal köçdü dünyadan. Həyatdan aldığı zərbələrə dözə bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu.

İş xəttində olmayan avtobusların uzun dəstəsi aramsız siqnallarla onu son mənzilə yola salırdı. Siqnalların səsində-küyündə yanıb kül olmuş arzuların - istəklərin, nakam məhəbbətin naləsi itib-batmışdı. 19 yaşlı qarşı - bəli, mən səhv salmamışam - 19 yaşlı bir qoca qarşı söykənmişdi mənə. Dilsiz-agızsız, yalnız inildəməyə gücü çatan həysiz. bədbəxtliyə düşər iki aya qocalmış qız-qarşı...

\* \* \*

İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incilmişdi, İnqanın susmağını saymamazlıq tek qəbul edənlər də olmuşdu. Axi, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həm-söhbət olmağı, gülümseməyi asan idimi? Onun hər baxışı, hər "ah" çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.

Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazımdı. Feldşer müayinə edə-edə:

-Nə yemisən? - dedi.

-Heç nə...  
 -Haçan, heç nə?  
 -Bilmirəm!  
 Biz də bilmirdik.

İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərbələr, ər it-gisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, İnqanı evdən bayırı çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xərici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki, yalnız piçılıtı idi.

Arada iki dəfə bayırı çıxara bildik, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdi. Düşünürdük, dost-tanışları görmək, bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədik.

Axır bu qərara gəldik ki, anasını çağırıq. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapocta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, yiğisib yetmiş beş manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.

Haradasa, on-on iki gün keçmiş, anası gəldi. Qırx-qırx iki yaşlı, ariq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli olsun.

-Mən dünya gözəli böyüdüb yola salmışdım, boylubuxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.

İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərsin biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.

Bir xeyli oturduq onlarda. Anası isteyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdır getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:

-Yox! Yenə, yox!

Xeyli oturduq, artıq dağlışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölö.

-Mümkünsə, onca dəqiqə dayana bilərikmi?

-Buyurun, əlbəttə! - dedim.

-Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xətinin çox istəyirsən, ona pis həyat arzulamazsan? - Zina xala sanki ağlayacaqdı!

-Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol, bir səbəb tanışdım, inanın nəyim var verməyə hazır olardım.

-Elə bir yol var! - Zina xala dedi.

-Deyin, Zina xala. Məndən nə asılırsa, edəcəm.

-Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən

onun düşdürüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.

Bu həqiqət idi.

-Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!

Arvad ağlayırdı.

-Getsin, bircə illiyinə getsin. Hətta, yarımlı olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!

Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.

-Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiy qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!

-Bax, sabah saat neçədə gələ bilərsən?

-İstəyirsiniz nahar fasıləsində, istəyirsiniz, axşam saat beşdə.

-Gəl, oğlum, gəl. Beşdə gəl. Naharda gəlsən, tələsərsən. Gəl işdən sonra, beşdə. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.

Mən söz verdim.

\* \* \*

İnqanın çıxb buradan getməsi iki tərəfli və ağır sual idi. Bir tərəfdən, əgər, qəlbimin dərinliyində axtarış aparsayıdım, yəqin, görərdim ki, İnqanın anası ilə getməsini mən istəmirəm! Mənim üçün əziz olan bir insanın, dostun çıxb getməsi ağır idi, istəmirdim mən bu ayrılığı!

İndi bu günümdən o illərə mən başqa müstəvidən baxıram. O vaxtlar çox suallara otuz il sonrakın baxışları ilə baxmaq qeyri mümkündür. Bir də ki, hər bir insanın hərəkətini başa düşməyin en yaxın yolu, o insanın qəlbin görmək, ürəkdə yaşanan səbəbləri başa düşməyə çəhd etməkdir.

Bu, sualın bir tərəfi, qaldı, ikinci tərəfi.

İkinci tərəfdə isə, İnqanın yaxşı yaşamaya şansı, bu ağır dərdin-bəlanın dərin izlərini unutdurmağa şərait yaratmaq imkanı durmuşdu.

İnqanın, bu gözəl və cəsur qızın yenidən ayağa durmağı üçün onun bu yerlərdən uzaqda olmağı lazım id. İnqa dəyişməliydi mühitini, ətrafini. Yoxsa, belə getsəydi, bir neçə ay keçməmiş İnqanın həyatı sona çatacaqdı...

Uzun görünən də, bir il tez keçəcəkdi...

\* \* \*

Səhərisi günü, axşamüstü gəldim onlara. İki nəfər idilər, rəfiqəsi - qrup yoldaşımız, bir də İnqa özü. Anası yox idi. Yəqin, istəyib ki, biz rahat danışa bilək. Ona görə, gedib harasa.

Salamlaşdıq.

-Necəsən, İnqa? Çöldə yazdır, sən qapanıb oturm

san! Quşlar oxuyur, dur gedək, qulaq asaq.

-İstəmirəm, qoy mənsiz oxusunlar.

-İnqa...

-Bilirəm, nə deyəcəksən! Mən getmək istəmirəm.

-Mənim ilk sözüm çölə, təmiz havaya çıxmaq məsləhəti oldu. Sən çölə, bayırı çıxmaq istəmirən. Sən getmək istəmirən. Axi bizə də demirsən nə istədiyini!

Diqqətlə mənə baxdı. Dəyişməyən, yalnız gözlər idi, baxışlar idi.

-Azad, mən sənə inanıram və tam etibar edirəm. Ona görə də bir sual verəcəm sənə. Bu suali rəfiqəmə də vermişəm: Sən mənim bu şəhərdən, sizin həyatınızdan silinib getməyimi istəyirənmi? Azad istəyirmi İnqanın getməyini?

Bəli, sual olduqca düz-düzünə qoyulmuşdu, cavabı da elənci olmalıydı. İnqa sual verməyi bacarırdı.

-Mən sənin yenidən gülməyini istəyirəm. Get evinizə, qoy həyatında yeniliklər yaransın.

-Axi, mən getsəm ən qiymətli nəyim var, burada qalır, siz burada qalırsınız. Bir də ki, həyat mənim gözümüzdə qiymətini çıxdan itirib. Yaşamağım, yaxud, yaşamağım mənim üçün vacib rol oynamır.

-Ona görə də, dəyiş həyatının dəyərlərini. Səni dərd çəkən görmək bize ağırdır. Get, beş-altı ay qal evinizdə, özünə gəl. Sonra gələrsən. Nə vaxt istəsən, əlaqə yarada bilərsən bizimlə. Anana yazığın gəlsin. Bizə də yazığın gəlsin! Bayaq sual verdin: Azad istəyirmi İnqanın getməyini? Sualına sualla cavab verəcəm: İnqa istəyirmi Azadın dərdinin azalmagını, ürəyinin yükünün yüngülləşməyini? Mən sənin yeniden özünü gözəl qız olan İnqa olmayıni hiss etməyini istəyirəm. Mən istəyirəm, bir vaxtı rəsmxətt dərsində gözəl saçlarını ciyinə tökmüş həmin İnqanı görmə!

Həmin pəsməxətt dərsini yada salmağım İnqanı tam dəyişirdi. Gülməməyi çıxdan yadırğamış üzündə bir sevinc hissi yarandı.

-Sağ ol, Azad! - deyə bildi.

Göz yaşları yayılmış üzündə təbəssüm yarandı.

Birdən başını dik qaldırib mənə baxdı. Xeyallarında nəyisə araşdırırdı. Sual vermək istəyirdi, baxışlarından görünürdü.

-O vaxt saxladığın şəkil.., dururmu həmin şəkil?

-Durur!

-Niyə onda sən heç nə demədin mənə? Niyə o şəkiləki qızın sənin həyatın üçün yox olduğunu, şəkilin yalnız xatırə olduğunu demədin? Niyə sən məni başa salmadın? Axi, sən bilməliydim..!

-Mən düşünürdüm ki, sən başa düşmüsən, İnqa! Kədərimi, fikirlər çəkdiyimi gördürün. Yoxun yasını saxlayırdım və düşünürdüm bilirsən! Yadındamı, sən mənə qəmlənməməyi məsləhət edirdin?

-Mən bilmirdim şəkil sahibinin yoxluğunu. Aylar, il-

lər!.. İlahi! Niyə sən məni onda başa salmadın!

Və ağladı. Həm də ucadan. Sınmış taleni, ərini, uşağını, itirilmiş illəri ağlayırdı. Bu göz yaşları həm də gizlincə ürkəkdə yaşıyan, çalışıb - çapalayıb çıxmaga çalışsa da, sinədən kənara çıxa bilməyən bir nakam məhəbbətə ağı deyirdi... Bu haraya dözmək mümkün deyildi.

Göz yaşları içində nəsə piçildiyirdi. Sinəmdə, beynimin içində hər şeyin bir-birinə qarışlığı üçün heç nə eşitmirdim...

O axşamı çox danışdıq. Bəzi söhbətlərdə, xatirələrdə uzaq dünyalara keçdiq, xatirələr neçə qəmli-qadali, gah da şirin çağları atdı ortaya...

## EPİLOQ

Perronda sərnişin vaqonu ilə üzbüüz dörd nəfər gənc dayanmışdı. Onların qəmli baxışları vaqonun kuplesində pəncərə önungə dayanan gənc qız yönəlmışdı. Gənc qız pəncərənin şüşəsinə yapmışdı. Perrondakı dörd nəfərdən biri çöl tərəfdən pəncərəyə yaxınlaşdı, nəsə demək, zarafat edib ağırlığı yüngülləşdirməyə cəhd etdi. Baş tutmadı. Əlacsız vaqona söykəndi, az qala şüşəyə yapışdı. Qızın yorğun üzünə baxdı, nəsə demək istədilər bir-birinə, deyə bilmədilər. Sükuta daldılar. Qəfildən qızın nazik dodaqları titrədi və birdən hönkürüb ağladı...

Qapılar bağlandı, qatar ürəklərdəki həyacanı son həddə qaldıran bir siqnal verdi, yola düdü.

-Mən qayıdacam, hökmən qayıdacam! - qışkırdı gənc qız.

-Alti ay nədir ki! - gənc dilləndi ürəyində, sanki, özüüzünə ürək-dirək, təskinlik verirdi.

...Bu səfər nə qədər çəkəcək...

\* \* \*

Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəftər örtürdü.

-Bu nədir? - Azad sual verdi.

-İnqa verdi, sənə çatmalıdır.

Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.

Bu dəftər, İnqanın hər gün qeydə aldığı, bəzisi bir-iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan yazılırdan ibarət xatırə dəftəri idi.

Onun hər bir xatırəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardi. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar sanki, uçmağa hazır vəziyyətdə, nəyisə gözleyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fərjadi ilə üz-üzə dayanmışdı...